

Fənn 0806 - Biznesin infrastruktururu

1. İnfrastruktururlar ilk növbədə hansı anlayışla bağlıdır?

- a) **Sahə**
- b) Ümumi
- c) İqtisadi
- d) Təsnifat
- e) Düzgün cavab yoxdur.

2. Struktur anlayışı hansı mənada işlədilir?

- a) **Geniş iqtisadi**
- b) Qısa
- c) Sosial
- d) Geniş sosial
- e) Düzgün cavab yoxdur

3. “Təsnifat” termini hansı anlayışla yaxın mənə kəsb edir?

- a) Quruluş
- b) Cəmiyyət
- c) sistem

d) Xidmət

e) **Struktur**

4. "Təsnifat" termini hansı anlayışla yaxın mənə kəsb edir?

- a) Quruluş
- b) Cəmiyyət
- c) Sistem
- d) Xidmət
- e) **Düzgün cavab yoxdur**

5. İnfrastrukturun məcmusu hansı ifadənin müəyyənedici istiqamətidir?

- a) **Hər hansı bir sahəyə xidmət göstərmək**
- b) istehsal və ya yardım etmə
- c) normal inkişaf üçün zərurilik
- d) elmi texniki tərəqqi
- e) Düzgün cavab yoxdur

6. İnterstrukturların təkrar istehsalı hansı fazaları əhatə etmir?

- a) **Mülkiyyət**
- b) Bölgü
- c) İstehsal
- d) Mübadilə
- e) İstehlak

7.: Aşağıdakı verilənlərdən hansı
İnfrastrukturların formalaşmasına aid
edir?

- a) **Istehsal**
- b) İqtisadi
- c) Funksional
- d) Maddi nemətlər
- e) Texnologiya

8. Bazar infrastrukturunun əsas tərkib
hissəsi hansıdır?

- a) **Birja**
- b) Alqı-satqı
- c) Aukşion
- d) Qeydiyyat komitəsi
- e) Düzgün cavab yoxdur

9. “ İnfrastruktur ” terminində “infra”
hansı sözdən əmələ gəlmişdir?

- a) **Aşağı**
- b) Yuxarı
- c) Üst
- d) Orta
- e) Sabit

10. İnfrastrukturların terminində
“struktura” hansı sözdən əmələ
gəlmişdir?

- a) **Yerləşmə**
- b) Birləşmə
- c) Kənarlaşma
- d) Quraşdırma
- e) Sadələşmə

11. İnfrastruktur mülkiyyət obyektində olduğu kimi iqtisadiyyat üzrə hansı bölgüyə münqər deyillər?

- a) **Quruluş**
- b) Mikro
- c) Makro
- d) Mezo
- e) Meqo

12. Azərbaycanca infrastrukturların vəziyyətinin əsaslı surətdə dəyişməsi zərurəti neçənci ildə meydana çıxıb?

- a) **1990**
- b) 1980
- c) 2000
- d) 2005
- e) 1995

13. İqtisadi ədəbiyyatlarda bazar infrastrukturu nə üçün biznes infrastrukturu kimi təqdim olunur?

- a) **geniş məfhum olduğu üçün**
- b) Müasirliyi üçün

- c) Aktivliyi üçün
- d) Qarşılıqlı münasibətlər üçün
- e) Düzgün cavab yoxdur

14. İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- a) Mülkiyyət
- b) Rəhbərlik
- c) **İstehlak**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

15. Aşağıda verilənlərdən hansı bazar infrastrukturunun funksiyasına aid deyil?

- a) **Beynəlxalq əmək bölgüsü**
- b) hüquqi və iqtisadi nəzarət
- c) bazar münasibətlərinin təşkili
- d) bazar münasibətlərinin iştirakçıların mənafelərinin reallaşdırılması
- e) düzgün cavab yoxdur

16. İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- a) Mülkiyyət
- b) Rəhbərlik
- c) **Bölgü**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

17. İnfrastrukturların təkrar istehsalı hansı fazaları əhatə edir?

- a) Mülkiyyət
- b) Rəhbərlik
- c) **İstehsal**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

18. Struktur anlayışı hansı mənada işlədilir?

- a) Qısa
- b) Sosial
- c) Geniş sosial
- d) İqtisadi
- e) **düzgün cavab yoxdur**

19. İnfrastruktur əsasən hansı xarakterə xasdır?

- a) **Kollektiv istehsak**
- b) Təsir göstərmə
- c) Texnoloji proses
- d) Obyektiv zərurət
- e) Düzgün cavab yoxdur

20. İnfrastruktur müxtəlif bazar iqtisadiyyatında hansı mülkiyyət formalarında ola bilməzlər?

- a) **ümumi mülkiyyət formalarında**
- b) Dövlət mülkiyyəti
- c) Səhmdar cəmiyyət mülkiyyəti
- d) bələdiyyə mülkiyyət formasında
- e) xüsusi mülkiyyət formalarında

21. İnfrastrukturın mülkiyyət formalarında əksər halda böyük üstünlük təşkil edən hansıdır?

- a) **Bələdiyyə mülkiyyət forması**
- b) Dövlət mülkiyyəti
- c) Dövlət qanunları
- d) Tələbatın artması
- e) Düzgün cavab yoxdur

22. Aşağıda verilənlərdən hansı infrastrukturın mülkiyyət münasibətləri ilə üzvi əlaqədardır?

- a) Vərəsəlik
- b) Müdafiə etmə
- c) Mülkiyyətçilik
- d) Qanun qəbul etmə
- e) **Düzgün cavab yoxdur**

23. İnfrastrukturların formalşması hansı qanunla şərtlənir?

- a) **İctimai əmək bölgüsü**
- b) Tələbatın artması
- c) Hüquqi və iqtisadi nəzarət
- d) Bazar münasibətlərinin təşkili
- e) Düzgün cavab yoxdur

24. Ölkədə infrastrukturlar neçə qrupa bölünür?

- a) **2**
- b) 4
- c) 10
- d) 6
- e) 3

25. İnfrastrukturların elementləri dedikdə nə başa düşülür?

- a) **Xüsusi ixtisaslaşmış fəaliyyət növü**
- b) Müstəqil sahibkarlıq üçün üçün xüsusi zona
- c) Azad iqtisadi zona
- d) Konsaltinq şirkətləri
- e) Auditor şirkətləri

26. Ölkəmizdə biznes infrastrukturun inkişafına mane olan amillər aşağıda göstərilənlərdən hansıdır?

- a) **Torpaqlarımızın zəbt olunması**
- b) Maddi durum
- c) Sosial durum
- d) Qanundakı boşluluq
- e) Düzgün cavab yoxdur

27. Bazarın ən vacib tərkib hissələri kimi aşağıda verilənlərdən hansı çıxış etmir?

- a) **Hamısı**
- b) Fond
- c) Valyuta
- d) Lizing konpaniyaları
- e) əmək birjaları

28. Bazar infrastrukturunu bazarın iqtisadi sisteminin hansı fəaliyyətini təmin edir?

- a. **Normal**
- b. Çətin
- c. Asand
- d. İqtisadi
- e. Düzgün cavab yoxdur

29. Intrastruktur anlayışı ilk dəfə hansı fəaliyyətin ifadə edilməsində işlənmişdir?

- a) **Silahlı qüvvələrin həyatı**
- b) Biznes
- c) Qarşılıqlı əlaqə
- d) normal şərait
- e) Düzgün cavab yoxdur

30. İstər yerli, istərtərsədə xarici ölkələrin iqtisadi ədəbiyyatında infrastrukturun tədqiqinin neçə əsas istiqaməti nəzərə çarpır?

- a) **5**
- b) 4
- c) 6
- d) 2
- e) 3

31. İqtisadiyyatın xüsusi sahəsinə aşağıda veruilənlərdən hansını aid etmək olar?

- a) **Bazar**
- b) Düzgün qərar
- c) Tələbət
- d) Təşəbbüskarlıq
- e) Düzgün cavab yoxdur

32. İqtisadiyyatın xüsusi sahəsinə aşağıda verilənlərdən hansını aid etmək olar ?

- a) Fəaliyyət
- b) Düzgün qərar
- c) Tələbət
- d) Təşəbbüskarlıq
- e) **Düzgün cavab yoxdur**

33. İnfrastruktur sözünün latınca mənası nə deməkdir?

- a) yan quruluş
- b) üst quruluş
- c) **alt quruluş**
- d) şaquli quruluş
- e) yeni quruluş

34. İnfrastruktur hansı sahələrin fəaliyyət göstərməsi üçün zəruridir?

- a) **maddi istehsal sahələrinin**
- b) maddi texniki bazanın
- c) maddi nemətlər sahələrinin
- d) təkrar istehsal sahələrinin
- e) istehsala xidmət etməyən sahələrin

35. Sahələrarası infrastruktur hansı əlamətə görə təsnifləşdirilir?

- a. **xidmət əlamətinə**

- b. sahə əlamətinə
- c. istehsal əlamətinə
- d. istehsala təsir əlamətinə
- e. istehsalın təşkili əlamətinə

36. Sahələrarası infrastruktur hansı əlamətə görə təsnifləşdirilir?

- a. istehsalın təşkili əlamətinə
- b. sahə əlamətinə
- c. istehsal əlamətinə
- d. istehsala təsir əlamətinə
- e. **düzgün cavab yoxdur**

37. Ayrı-ayrı konkret əraziyə xidmət göstərən hansı infrastruktur sahəsidir?

- a) ərazi infrastrukturu
- b) müəssisə infrastrukturu
- c) **regional infrastrukturu**
- d) rayon infrastrukturu
- e) düzgün cavab yoxdur

38. İstehsal infrastrukturunun təhlili və plaşdırılmasında hansı bölmələrin ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir

- a) **Funksional**
- b) Rasional
- c) Maddi nemetlər
- d) əlverişli şərait
- e) düzgün cavab yoxdur

39. İstehsal infrastrukturunun təhlili və plaşdırılmasında hansı bölmələrin ayırd edilməsi mühüm əhəmiyyət kəsb etmir?

- a) **Mövcud ticarət**
- b) Nəqliyyat anbarı
- c) İnformasiya kommunikasiyası
- d) İş xidmət sferası
- e) Düzgün cavab yoxdur

40. İnfrastrukturaların elementləri dedikdə nə başa düşülür?

- a) Müstəqil sahibkarlıq üçün üçün xüsusi zona
- b) Azad iqtisadi zona
- c) Konsaltinq şirkətləri
- d) Auditor şirkətləri
- e) **Düzgün cavab yoxdur**

41. İqtisadiyyatın infrastrukturunu ictimai təkrar istehsalının hansı fazalarında formalaşmağa yönəlir?

- a) **Hamısı doğrudur**

- b) İstehsal
- c) Bölgü
- d) Mübadilə
- e) İstehlak arasında qarşı əlaqə

42. Sosial infrastruktur aşağıda verilənlərdən hansı sahəyə xidmət göstərir?

- a) **Ölkə əhalisinin həyat fəaliyyəti**
- b) Bazar sisteminə
- c) Düzgün variant yoxdur
- d) İqtisadiyyatın
- e) Zəngin quruluşu

43. Sosial infrastruktur aşağıda verilənlərdən hansı sahəyə xidmət göstərir?

- a) Bazar sisteminə
- b) mövcud şərait
- c) İqtisadiyyatın
- d) Zəngin quruluşu
- e) **Düzgün cavab yoxdur**

44. İnkişaf etmiş bazar sistemi hansı quruluşa malikdir?

- a) **Çox mürəkkəb və zəngin**
- b) Heç birinə
- c) Müstəqil
- d) Bazar sisteminə

e) Normal fəaliyyətə

45. İnkişaf etmiş bazar sistemi hansı quruluşa malikdir?

- a) Heç birinə
- b) Müstəqil
- c) Bazar sisteminə
- d) Normal fəaliyyətə
- e) **Düzgün cavab yoxdur**

46. Bazar infrastrukturunu bazarın müxtəlif formalarının fəaliyyəti üçün aşağıda verilənlərdən hansına xidmət edir?

- a) **İqtisadi mühitin yaranmasına**
- b) Normal fəaliyyətə
- c) Mövcud şəraitə
- d) Vacib quruluşa
- e) Zəngin quruluşa

47. Bazar infrastrukturunu bazarın müxtəlif formalarının fəaliyyəti üçün aşağıda verilənlərdən hansına xidmət edir?

- a) Normal fəaliyyətə
- b) Mövcud şəraitə
- c) Vacib quruluşa
- d) Zəngin quruluşa
- e) **Düzgün cavab yoxdur**

48. Müasir iqtisadi inkişaf baxımdan infrastruktur anlayışı aşağıda verilənlərdən hansına malikdir?

- a) **Dərin məzmun**
- b) Çevikliyə dərin məzmun
- c) Təkrar istehsal
- d) Xidmət
- e) Informasiyaya

49. Aşağıda verilənlərdən hansı adətən münasibətlərinin aktivləri sırasına daxil edilir?

- a) **işçi qüvvəsi**
- b) alıcı
- c) satıcı
- d) bazar münasibətləri
- e) düzgün cavab yoxdur

50. Aşağıda verilənlərdən hansı adətən münasibətlərinin aktivləri sırasına daxil edilir?

- a) Texnologiya
- b) alıcı
- c) satıcı
- d) bazar münasibətləri
- e) **düzgün cavab yoxdur**

51. İnfrastrukturunu əlamətə görə necə təsnifləşdirilir?

- a. təkrar istehsal a təsir dərəcəsinə görə
- b. məhsulun maya dəyərinə təsir dərəcəsinə
- c. istehsal prosesinə təsir dərəcəsinə**
- d. iş proseslərinə təsir dərəcəsinə
- e. əmək məhsuldarlığına təsir dərəcəsinə

52. Ölkədə fəaliyyət göstərən bütün müstəqil bazarlardan daha sürətlə inkişaf edən hansı bazardır?

- a) Maliyyə bazarı**
- b) İnformasiya bazarı
- c) İnnovasiya bazarı
- d) Daşınmaz əmlak bazarı
- e) İnvestisiya bazarı

53. Aşağıda göstərilənlərdən hansı infrastrukturaların formalaşmasına aid deyil?

- a) Təsisat**
- b) Sosial
- c) Biznes
- d) İstehsal
- e) Düzgün cavab yoxdur

54. İnfrastrukturda nə əmələ gətirən elementlər kimi baxmaq olar?

- a) sabitlik əmələ gətirən
- b) **kompleks əmələ gətirən**
- c) yarım komplekslər əmələ gətirən
- d) kooperiya əmələ gətirən
- e) korporasiya əmələ gətirən

55. İnfrastrukturun bütün üsürlərini neçə əlamətə görə təsnifləşdirmək olar ?

- a) 10 əlamətə
- b) 8 əlamət
- c) **5 əlamətə**
- d) 4 əlamətə
- e) düzgün cavab yoxdur

56. İnfrastrukturun bütün üsürlərini neçə əlamətə görə təsnifləşdirmək olar ?

- a) 10 əlamətə
- b) 8 əlamət
- c) 4 əlamətə
- d) 6 əlamətə
- e) **düzgün cavab yoxdur**

57. İstehsal prosesinə təsir dərəcəsinə görə infrastrukturu müəyyən edin

- a) sosial
- b) tarasional
- c) rasional
- d) **istehsal**
- e) proprsional

58. İstehsal prosesinə təsir dərəcəsinə görə infrastrukturu müəyyən edin ?

- a) sosial
- b) tarasional
- c) rasional
- d) proprsional
- e) **düzgün cavab yoxdur**

59. Xalq təsərrüfatı infrastrukturu nəyə deyilir?

- a) xalq təsərrüfatının əksər sahələrinə xidmət edən sahələr
- b) **iqtisadiyyatın istehsal və qeyri-istehsal sahələrinin səmərəli fəaliyyətinə** xidmət edən sahələr
- c) xalq təsərrüfatının sosial xidmət sahələrin özündə əks etdirir
- d) xalq təsərrüfatının kommunal xidmət sahələrini özündə əks etdirir
- e) xalq təsərrüfatının əhaliyə xidmət sahəsi sistemi

60. İstehsal infrastrukturunun formalaşmasına təsir edən amillər hansıdır?

- a) tətbiq edilən əmək təşkili
- b) **tətbiq edilən texnologiya**
- c) tətbiq edilən əkinçilik sistemi
- d) tətbiq edilən maşınlar sistemi
- e) tətbiq edilən aqrotexnika

61. İstehsal infrastrukturunun inkişafına təsir edən amilləri müəyyən edin ?

- a) istehlakın ixtisaslaşması və təmərküzləşməsi
- b) **istehsalın ixtisaslaşması və təmərküzləşməsi**
- c) istehsal infrastrukturunun ixtisaslaşması və təmərküzləşməsi
- d) əməyin ixtisaslaşması və təmərküzləşməsi
- e) maliyyə vəsaitlərinin ixtisaslaşması və təmərküzləşməsi

62. Müəssisədə fəaliyyət göstərən sosial infrastruktur neçənci qrupa aid edilir?

- a) **birinci qrupa**
- b) ikinci qrupa

- c) üçüncü qrupa
- d) dördüncü qrupa
- e) beşinci qrupa

63. İstehsal prosesinə təsir dərəcəsi üzrə infrastrukturunu müəyyənləşdirin ?

- a) rasiona
- b) proporsional
- c) emosional
- d) **sosial**
- e) instiusiona

64. İstehsalata xidmət göstərən sahələr necə adlanır?

- a) sosial infrastruktur
- b) instiusiona infrastruktur
- c) **istehsal infrastruktur**
- d) rasiona infrastruktur
- e) proporsiona linfratruktur

65. İstehsalata xidmət göstərən sahələr necə adlanır?

- a) sosial infrastruktur
- b) instiusiona infrastruktur
- c) proporsiona infrastruktur
- d) rasiona infrastruktur

e) **düzgün cavab yoxdur**

66. İnfrastruktur sahələrarası əlaqələrin öyrənilməsinə əsas istehsal və xidmət sahələri arasında nəyin qurulmasına kömək edir?

- a) **optimal proporsiyaların**
- b) optimal tarazlığın
- c) optimal əlaqələrin
- d) optimal münasibətlərin
- e) optimal şəraitin

67. Aşağıdakı verilənlərdən hansı təsisat infrastrukturuna daxil olan sahələrdən bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edəndir?

- a) **Audit**
- b) Kommersiya bankı
- c) Xidmət sferası
- d) Maddi nemətlər
- e) Düzgün cavab yoxdur

68. İnfrastruktur mütərəqqi dəyişikliklərlə yanaşı hansı dəyişikliklərə məruz qalırlar?

- a. İnformasiya
- b. Investisiya
- c. **Innovasiya**
- d. Planlaşdırma

e. Kəmiyyət

69. Infrastrukturlar mütərəqqi dəyişikliklərlə yanaşı hansı dəyişikliklərə məruz qalırlar?

- a) İnformasiya
- b) Investisiya
- c) Planlaşdırma
- d) Kəmiyyət
- e) **Düzgün cavab yoxdur**

70. Xidmət sahəsi insanların hansı tələbatını ödəyir?

- a) **Maddi nemətlər**
- b) İctimai tələbat
- c) Təkrar istehsal
- d) Xarakterik xüsusiyyət
- e) Düzgün cavab yoxdur

71. Aşağıdakılardan hansı istehsal infrastrukturunun xüsusi xidmət bölməsinə aiddir?

- a) **elmi-tədqiqat- informasiya**
- b) birja ticarəti
- c) kommunikasiya xidməti
- d) birja sövdələşmələri
- e) tədarük

72. Son vaxtlarda iqtisadi ədəbiyyatlarda tələbatın neşə cür təsnifləşdirilməsinə rast gəlinir?

- a) 3
- b) 4
- c) 2
- d) 5
- e) 6

Bölmə: 0401Ad 0401

Suallardan 7

73. Tədarük –satış hansı sənaye sahəsinə xidmət edir?

- a) yeyinti sənaye sahəsinə
- b) yüngül sənaye sahələrinə
- c) **emal sənaye sahələrinə**
- d) tikinti və maşınqayırma sənaye sahələrinə
- e) düzgün cavab yoxdur

74. Əmtəələrin satışı üzrə kommersion fəaliyyəti neçə mərhələyə ayrılır?

- a) 2

- b) 3
- c) 4
- d) 5
- e) 6

75. Əmtəə və xidmətlər arasında xarakterik xüsusiyyətinə baxmayaraq onlar arasında fərq necədir?

- a) Fərq yoxdur**
- b) Fərq var
- c) Qismən var
- d) Cuzi var
- e) Düzgün cavab yoxdur

76. Əmtəə bazarının idarə edilməsi mexanizmi dedikdə nə başa düşülür?

- a) təşkilati idarəçilik**
- b) tələb
- c) təklif
- d) sifariş
- e) düzgün cavab yoxdur

77. Əmtəə bazarının idarə edilməsi mexanizmi bazarın və onun subyektləri arasında hansı münasibətləri tənzimləyir?

- a) İqtisadi**
- b) siyasi
- c) inzibati

- d) real
- e) düzgün cavab yoxdur

78. Əmtəə bazarının idarə edilməsi mexanizmi ilk zamanlarda iqtisadi azadlıq şəraitində hansı mexanizm kimi təqdim olunur?

- a) **Görünməz əl**
- b) Siyasi
- c) real
- d) normal
- e) düzgün cavab yoxdur

79. Əmtəə bazarı nədir?

- a) Ticarətin baş verdiyi yer
- b) Satıcı və alıcının qarşılıqlı münasibət mexanizmi
- c) Ticarət aparmaq üçün insanların sövdələşməsi
- d) İqtisadi münasibətlərdə tələb və təklifin məcmusu
- e) **Hamısı düzgün cavabdır**

Bölmə: 0402Ad 0402

Suallardan 25

80. Qablaşdırma xidməti hansı sahəyə xidmət edir?

- a) **Emal sənayesi**
- b) Yeyinti sənayesi
- c) Toxuculuq sənayesinə
- d) Kimya sənayesinə
- e) Yerli sənaye sahəsinə

81. Müəyən ərazi üzrə istehsalın xidmət göstərən sahələrin məcmusuna nə deyilir

- a) İstehsal infrastrukturunu
- b) Sosial infrastrukturunu
- c) İnstitusional infrastrukturunu
- d) Rasional infrastrukturunu
- e) **Regional infrasstrukturunu**

82. İstehsal təyinatına və xüsusiyyətinə görə infrastrukturun təyinatı necə olur?

- a) **Sahələr arası**
- b) Sahələrin birləşdirilməsi
- c) Sahələr arası yollar
- d) Sahə daxili təşkili
- e) Sahə daxilində əmək təşkili

83. Məhsulların saxlanması prosesinin təkmilləşdirmək üçün genişləndirmək lazımdır

- a) **Ambarları, soyuducuları, elevator stansiyalarını**
- b) Tikinti təmir işlərini
- c) Zərərçericilərə qarşı mübarizə
- d) Ambarların və dəyirmanların sökülməsini
- e) Buzxana və soyuducuların ləvğ edilməsi

84. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasiona l yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **tələbin dəyişilməsini izləmək və ona uyğunlaşmağa**
- e) düzgün cavab yoxdur

85. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasiona l yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **istehsalçını yeni, daha təkmil əmtəə istehsalına səy göstərməyə**
- e) düzgün cavab yoxdur

86. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasiona1 yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **kommersiya-təsərrüfat əlaqələrinin genişləndirməyə və təkmilləşdirməyə**
- e) düzgün cavab yoxdur

87. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasiona1 yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **istehsalçıdan istehlakçıya kifayət həcmdə, lazımi çeşiddə və tələb** olunan vaxtda əmtəə axının rasiona1 yönəltməyə
- e) düzgün cavab yoxdur

88. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasiona1 yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **əmtəə ehtiyatını saxlamağa**
- e) düzgün cavab yoxdur

89. Ümumi şəkildə əmtəə bazarı imkan verir:

- a) əmtəə ehtiyatını artırmağa
- b) istehsalçıdan istehlakçıya əmtəə axınını rasional yönəltməyə
- c) tələbi izləmək və dəyişdirmək
- d) **müvafiq xidmətlər göstərməyə**
- e) düzgün cavab yoxdur

90. Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- a) istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- b) əmtəənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- c) müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- d) **əmtəə irəliləməsinin bütün səviyyələrində malın və xidmətin göstərilməsinin mövcudluğu**
- e) düzgün cavab yoxdur

91. Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- a) istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır

- b) əmtənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- c) müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- d) **tərəfdaşların kommersiya-təsərrüfat qarşılıqlı münasibətlərinin kütləvi xarakteri**
- e) düzgün cavab yoxdur

92. Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- a) istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır
- b) əmtənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- c) müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- d) **kommersiya-təsərrüfat prioritetləri və potensial imkanları əsasında satıcı, vasitəçi, alıcı və tərəfdaşların seçilməsində müstəqillik**
- e) düzgün cavab yoxdur

93. Hansı əmtəə bazarının əsas əlamətlərindəndir?

- a) istehlakçıları tələbatın daha dolğun ödənilməsində marağını artırır

- b) əmtənin istehsalı və tədavülündə inhisarçılığa dəstək olur
- c) müvafiq təşkilatlarla alıcılar və istehlakçıların maraqlarını birləşdirir
- d) **partnyorların qarşılıqlı münasibətlərinin son nəticəsi əmtənin alqı-satqı aktında əks olunur**
- e) düzgün cavab yoxdur

94. Əmtə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- a) tərəflərin siyasi məsuliyyəti
- b) qapalı ticarətə dəstəy göstərilməsi
- c) **azad ticarətə dəstək göstərilməsi**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

95. Əmtə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- a) tərəflərin siyasi məsuliyyəti
- b) qapalı ticarətə dəstəy göstərilməsi
- c) **ticarət tərəfdaşlarının sərbəst seçilməsi**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

96. Əmtəə bazarının inkişafına təsir göstərən amillər hansılardır?

- a) tərəflərin siyasi məsuliyyəti
- b) qapalı ticarətə dəstək göstərilməsi
- c) **tərəflərin iqtisadi məsuliyyəti**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

97. Nəqliyyat xidməti işlərinin səmərəliliyi hansı amillərdən asılıdır?

- a) maşını kimin idarə etməsindən
- b) maşının təzə və köhnəliyindən
- c) sürücünün səriştəsindən
- d) **yükün daşınma məsafəsindən**
- e) kooperasiya olunmuş sahələrdən

98. Nəqliyyat xidməti işlərinin səmərəliliyi nədən asılıdır?

- a) **yüklərin doldurulması və boşaldılması işlərinin təşkilindən**
- b) yüklərin mexaniki üsulla doldurulması
- c) yüklərin boşaldılmasının mexanikləşdirilməsi
- d) yüklərin növ və həcmindən
- e) yüklərin qabaritliyindən

99. Tədavülün səmərəli təşkil edilməsi nədən asılıdır?

- a) **təkrar istehsal prosesinin tempi**
- b) geniş təkrarın tempi
- c) kiçik təkrar istehsalın tempi
- d) sosial ehtiyatların dövriyyəsi
- e) dövlət tədarükünün tempi

100. Əmtəə təsərrüfatının mövcud olunması üçün hansı şərtlər tələb olunur?

- a) İctimai əmək bölgüsü
- b) Mülkiyyət forması
- c) İstehsalçılar arasında ictimai əlaqə forması kimi əmtəə mübadiləsinin olması
- d) Təsərrüfat bazarlarını təmzimpləyən xarakteri
- e) **Hamısı düzgün cavabdır**

101. Əmtəə bazarının elementlərinin əsas tərkib hissələrini aşağıda verilənlərdən hansı əhatə edir?

- a. Məhsul buraxılışı
- b. Məhsul göndərilməsi təhlili
- c. İstehlak bazarının strukturu
- d. Satış kanalları və formaları
- e. **Region qrupları xarakteri**

102. Əmtəə bazarında və ya müştərinin satış bazarında müştəri cəlb etmək üçün hansı informasiya mənbələri yaradılır

- a) Bazar məntəqəsi
- b) Ticarət vastiçələri şəbəkəsi
- c) Xüsusişdirilmiş istehlakçılar təbəqəsi
- d) Mağazalar
- e) **Hamısı düzgün cavabdır**

103. əmtəə bazarı dedikdə bu verilənlərdən hansını başa düşmək olar

- a) **əmtəə və xidmətlərin məcmusu**
- b) tələbat
- c) proses
- d) maddi resurs
- e) düzgün cavab yoxdur

104. əmtəə bazarında təklif olunan məhsullar neçə qrupa bölünür

- a) **3**
- b) 4
- c) 5
- d) 6
- e) 2

105. Anbarların əsas funksiyalarına aşağıdakılardan hansı aiddir?

- a) Satış xidmətinin göstərilməsi
- b) **Məhsulgöndərənlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili.**
- c) Alış xidmətinin göstərilməsi
- d) Məhsulgöndərənlərə rekvizitlərin göndərilməsi
- e) Düzgün cavab yoxdur

106. Texniki nişanələrə görə anbarlar hansılardır?

- a) **Ümumi və xüsusi məhsul anbarları**
- b) Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- c) Kiçik, orta və iri anbarlar
- d) Təchizat, istehsal və bölüşdürmə anbarları
- e) Düzgün cavab yoxdur

107. Texniki prosesin xarakterinə görə anbarlar hansılardır?

- a) Ümumi və xüsusi məhsul anbarları

- b) **Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar**
- c) Kiçik, orta və iri anbarlar
- d) Təchizat, istehsal və bölüşdürmə anbarları
- e) Düzgün cavab yoxdur

108. Logistik sistemdə yerinə görə anbarlar hansılardır?

- a) Ümumi və xüsusi məhsul anbarları
- b) Ayrı-ayrı və kompleks mexanikləşdirilmiş anbarlar
- c) Kiçik, orta və iri anbarlar
- d) **Təchizat, istehsal və bölüşdürmə anbarları**
- e) Düzgün cavab yoxdur

109. Anbar tikililərinin əsas tipləri hansılardır?

- a) Açıq, qapalı, yarımaçıq
- b) Açıq, yarımaçıq
- c) Açıq, qapalı, yarımqapalı
- d) Qapalı, yarımaçıq
- e) **Düzgün cavab yoxdur**

110. Anbar avadanlıqlarına aid deyil.

- a) məhsulların saxlanılmasını təmin edən avadanlıqlar;

- b) qaldırıcı – nəqliyyat avadanlıqları;
- c) çəki - ölçü avadanlıqları;
- d) yanğından mühafizə avadanlıqları;
- e) **düzgün cavab yoxdur**

111. Anbar avadanlıqlarına aid deyil.

- a) **məhsulları istehsal edən avadanlıqlar;**
- b) qaldırıcı – nəqliyyat avadanlıqları;
- c) çəki - ölçü avadanlıqları;
- d) yanğından mühafizə avadanlıqları;
- e) düzgün cavab yoxdur

112. Məhsullar anbarlara hansı üslullarla yığılır?

- a. Ştabel üsulu ilə
- b. Qəfəsə üsulu ilə
- c. **Ştabel və qəfəsə üsulu ilə**
- d. Tərəcə
- e. düzgün cavab yoxdur

113. Anbarların fəaliyyət strategiyasına təsir göstərən xərc növü hansıdır?

- a) **anbar sisteminin idarə edilməsi xərcləri;**

- b) anbarlarda alqı-satqı xercləri
- c) anbarların nəzarət xidməti xərcləri
- d) bütün cavablar doğrudur
- e) düzgün cavab yoxdur

Bölmə: 0701Ad 0701

Suallardan 11

114. Fond təklifi və tələbinin qarşılaşdığı bazar aşağıdakılardan hansıdır

- a) **maliyyə bazarı**
- b) qiymətli kağızlar bazarı
- c) kredit bazarı
- d) sığorta bazarı
- e) əmtəə bazarı

115. Maliyyə bazarlarının rəsmi bazar yerinə sahib olmasına görə hansı növləri var ?

- a) “Təşkilatlandırılmış Maliyyə bazarları” və “Sərbəst Maliyyə bazarları”
- b) **Təşkilatlandırılmış Maliyyə bazarları” və “Kapital bazarı”**
- c) “Pul bazarı” və “Kapital bazarı”

- d) “Qiymətli kağızlar bazarı” və “Sərbəst Maliyyə bazarları”
- e) “Qiymətli kağızlar bazarı” və “Kapital bazarı”

116. Pul bazarlarının təşkilatı baxımdan mühüm quruluşu aşağıdakılardan hansıdır?

- a) **Ticarət bankları**
- b) Kredit bankları
- c) Fond birjalari
- d) Qiymətli kağızlar birjası
- e) Mərkəzi bank

117. Kapital bazarında dövr edən qiymətli kağızlardan hansı həm də müəssisəyə ortaqlığı özündə əks etdirir?

- a) **səhm**
- b) istiqraz
- c) repo
- d) veksəl
- e) düzgün cavab yoxdur

118. Maliyyə bazarında mülkiyyət formasının dəyişməsilə müşahidə olunan vasitəçilik funksiyası neçə mərhələdə həyata keçirilir ?

- a) **2**

- b) 3
- c) 4
- d) 5
- e) heç biri

119. Azərbaycanca maliyyə qurumlarına aid deyil?

- a) **İqtisadi inkişaf bankları**
- b) özəl ticarət bankları
- c) dövlət ticarət bankları
- d) sığorta şirkətləri
- e) investisiya fondları

120. Maliyyə bazarları, bütün qurumları və vasitəçiləri ilə birlikdə səmərəli işləməməsi nəyə səbəb olar ?

- a. **təsərrüfat subyektlərinin bank kreditlərini əldə etmək imkanının məhdudlaşmasına**
- b. qənaət şəklində yığılan fondların səmərəli istifadəsinə
- c. iqtisadiyyatda səmərəliliyin artmasına
- d. əmanətlərin formalaşmasına təkan verməyə
- e. təsərrüfat subyektlərinin səmərəli şərtlərlə maliyyə vəsaitlərini əldə etməsinə

121. Maliyyə bazarının neçə mühüm vəzifəni icra edir ?

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) heç biri

122. Birjadankənar kapital bazarının daha çox yayıldığı ölkə hansıdır ?

- a) ABŞ
- b) Fransa
- c) Almanya
- d) Rusiya
- e) İsveç

123. Ən yeni yaranan kapital bazarı hansıdır ?

- a) **birinci kateqoriyalı və ya ilkin kapital bazarı**
- b) ikinci kateqoriyalı və ya təkrar kapital bazarı
- c) üçüncü kateqoriyalı kapital bazarı
- d) dördüncü kateqoriyalı kapital bazarı
- e) heç biri

124. Azərbaycanca neçə pilləli bank sistemi mövcuddur ?

- a) bir pilləli
- b) ikipilləli**
- c) üçpilləli
- d) dördpilləli
- e) heç biri

125. Qiymətli kağızlar bazarı hansı bazarlara deyilir?

- a) qısamüddətli tədiyyə (ödəniş) vasitələri ilə eyni funksiyaları yerinə yetirən nə nağd pul dövriyyəsinə özündə cəmləşdirən bazara
- b) kredit müəssisələri tərəfindən ödənişli və qaytarılan, lakin bazarda sərbəst dövr edən bazarlara
- c) kredit münasibətləri ilə yanaşı, bazarda dövr edən və özünün dəyəri olan xüsusi sənədlərin buraxılışı ilə təzahür edən münasibətləri əhatə edən bazara**
- d) qısamüddətli bank kreditləri bazarına
- e) düzgün variant yoxdur

126. «Qiymətli Kağızlar Haqqında» Azərbaycan Respublikası qanunu neçənci ildə buraxılıb?

- a) 1997
- b) 1998**
- c) 1999
- d) 2000
- e) düzgün variant yoxdur

127. Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aid deyil?

- a) ticarət kağızları**
- b) klassik qiymətli kağızlar
- c) törəmə qiymətli kağızlar
- d) maliyyə alətləri
- e) düzgün variant yoxdur

128. Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aiddir?

- a) Ticarət kağızları
- b) Borc çekləri
- c) Törəmə qiymətli kağızlar**
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

129. Aşağıda verilənlərdən hansı qiymətli kağızların təsnifatına aiddir?

- a) Ticarət kağızları
- b) Borc çekləri
- c) Klassik qiymətli kağızlar**
- d) Hamısı

e) Düzgün cavab yoxdur

130. Törəmə qiymətli kağızlarına aşağıdakı verilənlərdən hansılar aid edilir?

- a) **opsion və fyuçerslər**
- b) səhmlər və opsionlar
- c) səhmlər və istiqrazlar
- d) istiqrazlar və fyuçerslər
- e) düzgün cavab yoxdur

131. Birjadankənar bazarın elementidir:

1. Diler 2. Broker 3. Müvafiq firmalar

- a) 1 2
- b) 1 3
- c) 2 3
- d) **1 2 3**
- e) düzgün variant yoxdur

132. Qısamüddətli Dövlət İstiqraz Vərəqləri bazarı nə vaxt fəaliyyətə başlayıb?

- a) 1995 avqust
- b) **1996 sentyabr**
- c) 1997 oktyabr
- d) 1998 noyabr
- e) 1999 dekabr

133. Azərbaycanın qiymətli kağızlar bazarındakı siyasətinə aiddir:

- a) **Azərbaycan Respublikasında mütəşəkkil qiymətli kağızlar bazarının formalaşdırılması**
- b) Xarici investisiyaların cəlb edilməsi üçün uyğun investisiya mühitinin yaradılmaması
- c) Ölkənin qiymətli kağızlar bazarının dünya kapital bazarlarına inteqrasiyasını ləngitmək
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

134. Azərbaycanın qiymətli kağızlar bazarındakı siyasətinə aiddir:

- a. **Xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılması**
- b. Xarici investisiyaların cəlb edilməsi üçün uyğun investisiya mühitinin yaradılmaması
- c. Ölkənin qiymətli kağızlar bazarının dünya kapital bazarlarına inteqrasiyasını ləngitmək
- d. Hamısı
- e. Düzgün cavab yoxdur

135. Azərbaycanın qiymətli kağızlar bazarındakı siyasətinə aiddir:

- a. **Qiymətli kağızlar bazarında maliyyə sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi**
- b. Xarici investisiyaların cəlb edilməsi üçün uyğun investisiya mühitinin yaradılmaması
- c. Ölkənin qiymətli kağızlar bazarının dünya kapital bazarlarına inteqrasiyasını ləngitmək
- d. **Hamısı**
- e. Düzgün cavab yoxdur

136. Azərbaycanın qiymətli kağızlar bazarındakı siyasətinə aiddir:

- a) Azərbaycan Respublikasında mütəçəkkil qiymətli kağızlar bazarının formalaşdırılması;
- b) Ölkənin daxili maliyyə ehtiyatlarının iqtisadiyyatının real sektoruna investisiya olunması üçün şəraitin yaradılması;
- c) Xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılması;
- d) **Hamısı**
- e) Düzgün cavab yoxdur

137. Qiymətli kağızlar bazarının sahələrinə aiddir:

- a) **dövlət qiymətli kağızlar bazarı, dövlət qısamüddətli istiqrazları**
- b) borc öhdəlikləri və veksellər bazarı
- c) korporativ qiymətli kağızlar bazarı
- d) hamısı
- e) düzgün cavab yoxdur

138. Qiymətli kağızlar bazarı sahələrinə aid deyil:

- a) dövlət qiymətli kağızlar bazarı, dövlət uzunmüddətli istiqrazları
- b) borc öhdəlikləri və veksellər bazarı
- c) dövlət özəlləşdirmə payları(çekləri) və opsiyonları
- d) hamısı
- e) düzgün cavab yoxdur

139. Azərbaycanda fond bazarının inkişafının əsas problemləri həllərinə aiddir:

- a) Qiymətli kağızlar bazarının məqsədli yenidən istiqamətləndirilməsi
- b) Qanunvericiliyin yaxşılaşdırılması və ona rəyət olunmasına nəzarət

- c) Fond bazarında dövlətin rolunun artırılması
- d) **Hamısı**
- e) Düzgün cavab yoxdur

Bölmə: 0901Ad 0901

Suallardan 16

140. Kredit bazarında əmtəələrin nişiyə satıldığı zaman başlıca rolü aşağıda göstərilənlərdən hansı təşkilat oynayır?

- a) **Kommersiya krediti**
- b) Kommersiya banklar
- c) Dövlət bankları
- d) Sığorta şirkəti
- e) Düzgün cavab yoxdur

141. Pul sisteminin neçə tipi var?

- a. **2**
- b. 3
- c. 1
- d. 4
- e. 5

142 .Aşağıda verilənlərdən hansı kredit formasına aiddir?

- a) **Instisional**
- b) Borc
- c) Tədavül
- d) Məhsuldar qüvvə
- e) Düzgün cavab yoxdur

143. Kredit rolu özünü hansı təsirdə təzahür edir?

- a) **Satışın təsirinə olan təzahür**
- b) Riskə olan təzahür
- c) Kapital dövranına
- d) Müvəqqəti təlabata
- e) Düzgün variant yoxdur

144. Bazar iqtisadiyyatı əsasən hansı münasibətlər əsasında qurulur?

- a) **Kredit**
- b) İdarəçilik
- c) İrəlilik
- d) Azadlıq
- e) Düzgün cavab yoxdur

145. Maliyyə bazarı aşağıda verilənlərdən hansının vəhdətindən ibarətdir?

- a) **Kredit və qiymətli kağızlar** bazarı

- b) Qiymətləndirmə bazarı
- c) Daşınmaz əmlak
- d) əmək və xidmətlər bazarı
- e) əmək bazarı

146. Kredit bazarı neçə hissədən ibarətdir?

- a) 1**
- b) 2
- c) 3
- d) 4
- e) 5

147. Təcrübədə veksel kreditinin necə formasıan rast gəlinir?

- a) 1**
- b) 2
- c) 3
- d) 4
- e) 5

148. Kredit bazarında əmtəələrin nişiyə satıldığı zaman başlıca rolu aşağıda göstərilənlərdən hansı təşkilat oynayır?

- a) Kommersiya krediti**
- b) Kommersiya banklar
- c) Dövlət bankları
- d) Sığorta şirkəti

e) Düzgün cavab yoxdur

149. Pul sisteminin neçə tipi var?

- a) 2
- b) 3
- c) 1
- d) 4
- e) 5

150. Aşağıda verilənlərdən hansı kredit formasına aiddir?

- a) **Instisional**
- b) Borc
- c) Tədavül
- d) Məhsuldar qüvvə
- e) Düzgün cavab yoxdur

151. Kredit rolu özünü hansı təsirdə təzahür edir?

- a) **Satışın təsirinə olan təzahür**
- b) Riskə olan təzahür
- c) Kapital dövranına
- d) Müvəqqəti təlabata
- e) Düzgün variant yoxdur

152. Bazar iqtisadiyyatı əsasən hansı münasibətlər əsasında qurulur?

- a) **Kredit**
- b) İdarəçilik
- c) İrəlilik
- d) Azadlıq
- e) Düzgün cavab yoxdur

153. Maliyyə bazarı aşağıda verilənlərdən hansının vəhdətindən ibarətdir?

- a) **Kredit və qiymətli kağızlar bazarı**
- b) Qiymətləndirmə bazarı
- c) Daşınmaz əmlak
- d) əmək bazarı
- e) əmək və xidmətlər bazarı

154. Kredit bazarı neçə hissədən ibarətdir?

- a) **1**
- b) 2
- c) 3
- d) 4
- e) 5

155. Təcrübədə vekstel kreditinin necə forması rast gəlinir?

- a) **1**
- b) 2
- c) 3

- d) 4
- e) 5

Bölmə: 1001Ad 1001

Suallardan 11

156. Investisiya bazarı nəyə deyilir?

- a) gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə həyata keçirilən sahibkarlıq fəaliyyətinə
- b) **gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərə**
- c) pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlara
- d) müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlərə
- e) Düzgün cavab yoxdur

157. İnnovasiya nəzəriyyəsinin ilk banisi kim olmuşdur?

- a) İ. Şumpeter
- b) Q.menil**
- c) A.I.Ançişkin
- d) Y.V.Yakovles
- e) düzgün cavab yoxdur

158. İnvetisiya qoyuluşunun neçə əsas forması var?

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) Düzgün cavab yoxdur

159. Neçə investisiya fəaliyyəti növü var?

- a) 2
- b) 3
- c) 4**
- d) 5
- e) Düzgün cavab yoxdur

160. Investisiya bazarının neçə tip var?

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) Düzgün cavab yoxdur

161. Fiziki aktivlərə hansı aiddir?

- a) istehsalat binası və tikililər
- b) fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar
- c) işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi
- d) **müddəti bir ildən çox olan müxtəlif maşın və avadanlıqlar**
- e) düzgün cavab yoxdur

162. Fiziki aktivlərə hansı aiddir?

- a) istehsalat binası və tikililər
- b) fiziki və hüquqi şəxslərdən pul vəsaiti almaq hüququ olanlar
- c) işçilərin təhsil alması, ixtisas səviyyəsinin yüksəldilməsi
- d) müddəti bir ildən az olan müxtəlif maşın və avadanlıqlar
- e) **düzgün cavab yoxdur**

163. investisiyalar neçə qrupa bölünür?

- a) 2
- b) **3**
- c) 5
- d) 4
- e) 6

164. Neçə investisiya fəaliyyəti mövcuddur?

- a) **2**
- b) 3
- c) 4
- d) 5
- e) Düzgün cavab yoxdur

165. Real investisiyalar neçə qrupa bölünür?

- a) 2
- b) 3
- c) **4**
- d) 5
- e) Düzgün cavab yoxdur

166. Maliyyə investisiyaları neçə qrupa bölünür?

- a) 2
- b) 3
- c) **4**
- d) 5
- e) Düzgün cavab yoxdur

167. Hansı ölkənin kapitalının vasitəsiz və ya dolayı iştirakı ilə Almaniyada lizinq kompaniyaları yaradıldı?

- a) Fransa
- b) Böyük Britaniyanın
- c) İspaniyanın
- d) **ABŞ-in**
- e) Hollandiyanın

168. Uzunmüddətli lizinq hansı lizinqdır?

- a) Operativ
- b) **Maliyyə**
- c) Sublizinq
- d) Rivolver
- e) Düzgün cavab yoxdur

169. Lizinqin bank kreditindən əsas fərqi nədir?

- a) **Faizlərin aşağı olması**
- b) Sənədləşmə vaxdının qısa olması
- c) Uzunmüddətli faizlərin olmaması
- d) Hamısı
- e) Düzgün cavab yoxdur

170. Təsərrüfatlararası-təsərrüfatdaxili yolların salınması, maşın və alətlərin təmiri hansı infrastrukturunu əks etdirir?

- a) xalq təsərrüfatı
- b) meşə təsərrüfatı
- c) müəssisə infrastrukturu
- d) **lokal infrastrukturu**
- e) bakal infrastrukturu

171. ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- a) sahələrarası infrastruktur
- b) **sahədaxili infrastruktur**
- c) sahənin infrastrukturu
- d) toxumçuluq infrastrukturu
- e) yolların infrastrukturu

172. Maşın və avadanlıqların təmiri istehsala xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsini səciyyələndirir?

- a. **lokal**
- b. rasiona
- c. sosial
- d. istehsal
- e. institusional

173. Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- a. institusional
- b. proporsional
- c. rasiona

d. istehsal

e. sosial

174. Maliyyə lizinqi nədir?

- a) istehsal vasitələrinin qısa müddətli icarəsi
- b) **istehsal vasitələrinin uzunmüddətli icarəsi**
- c) dövriyyə vasitələrinin qısa müddətli icarəsi
- d) istehsal vasitələrinin təmiri
- e) icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi

175. İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- a) Arolizing
- b) Asiyalizing
- c) Sexliziinq
- d) **Aqrolizing**
- e) Balizing

176. Vasitəli lizing nədir?

- a) lizing və diler firmaları texnikan təmir edib icarəyə verirlər
- b) **lizing və firmaları maşın və avadanlıqları onu hazırlayan**

**zavodlardan alaraq icarəyə
verirlər**

- c) lizinq firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər
- d) diler firmaları texniki avadanlıqlar kənd əməkçilərinə satışını təşkil edir
- e) maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər

177. İxrac lizinqi nədir?

- a) texniki avadanlıqları xarici ölkədən alıb ölkəsində icarəyə verilməsi
- b) **lizinq firmaları texnikanı öz ölkəsində alıb onu xaricdə verilməsi**
- c) lizinq kompaniyaları texnikanı öz ölkəsində alıb elə öz ölkəsində də icarəyə verilməsi
- d) lizinq firmaları texnikanı avadanlıqları xaricdə onu hazırlayan zavoddan alıb orada icarəyə verilməsi
- e) lizinq və diler firmaların öz ölkəsində fəaliyyət göstərməsi

178. Maliyyə lizinqinin mahiyyəti

- a) icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir

- b) **icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir**
- c) icarəyə verilən maşın və avadanlıqların amortizasiyalaşdırılmasıdır
- d) icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir
- e) icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır

179. Avadanlıqların satışı vasitəsi olaraq lizinq birinci dəfə hansı ölkədə tətbiq edilib?

- a) Almaniya
- b) Çexoslovakiya
- c) Bolqarıstan
- d) Yunanıstan
- e) **ABŞ**

180. Lizinq kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- a) ABŞ
- b) İngiltərə
- c) Fransa
- d) **ÇXR**
- e) Pakistan

181. Aqrolizing xidməti hansı sahə infrastrukturuna aiddir?

- a) xalq təsərrüfatına
- b) **kənd təsərrüfatına**
- c) su təsərrüfatına
- d) kommunal təsərrüfata
- e) kəndli (fermer) təsərrüfatına

182. Təsərrüfatlararası-təsərrüfatdaxili yolların salınması, maşın və alətlərin təmiri hansı infrastrukturuna əks etdirir?

- a) xalq təsərrüfatı
- b) meşə təsərrüfatı
- c) müəssisə infrastrukturuna
- d) **lokal infrastrukturuna**
- e) bakal infrastrukturuna

183. ASK-nın konkret sahəsinə xidmət göstərən sahələr necə adlanır?

- a) sahələrarası infrastruktur
- b) **sahədaxili infrastruktur**
- c) sahənin infrastrukturuna
- d) toxumçuluq infrastrukturuna
- e) yolların infrastrukturuna

184. Maşın və avadanlıqların təmiri istehsala xidmət səviyyəsinə görə hansı infrastruktur sahəsini səciyyələndirir?

- a) **lokal**
- b) rasional
- c) sosial
- d) istehsal
- e) institusional

185. Maddi-texniki təchizatın hansı infrastruktur sahəsinə aiddir?

- a. Institusional
- b. Proporsional
- c. Rasional
- d. **Istehsal**
- e. sosial

186. Maliyyə lizinqi nədir?

- a) istehsal vasitələrinin qısa müddətli icarəsi
- b) **istehsal vasitələrinin uzunmüddətli icarəsi**
- c) dövriyyə vasitələrinin qısa müddətli icarəsi
- d) istehsal vasitələrinin təmiri
- e) icarəyə verilən əmlakın qısa müddətdə ödənilməsi

187. İndiki şəraitdə maddi-texniki təchizat xidməti vəzifəsinə yerinə yetirən təşkilat hansıdır?

- a) **Arolizing**
- b) Asiyalizing
- c) Sexliziinq
- d) Aqrolizing
- e) Balizing

188. Vasitəli lizing nədir?

- a) lizing və diler firmaları texnikan təmir edib icarəyə verirlər
- b) lizing və firmaları maşın və avadanlıqları onu hazırlayan zavodlardan alaraq icarəyə verirlər**
- c) lizing firmaları maşın və avadanlıqları istehsal edib icarəyə verirlər
- d) diler firmaları texniki avadanlıqlar kənd əməkçilərinə satışını təşkil edir
- e) maşın və avadanlıqlar hazırlayan müəssisə onu diler firmalarına icarəyə verirlər

189. İxrac lizingi nədir?

- a) texniki avadanlıqları xarici ölkədən alıb ölkəsində icarəyə verilməsi

- b) **lizinq firmaları texnikanı öz ölkəsində alıb onu xaricdə verilməsi**
- c) lizinq kompaniyaları texnikanı öz ölkəsində alıb elə öz ölkəsində də icarəyə verilməsi
- d) lizinq firmaları texnikanı avadanlıqları xaricdə onu hazırlayan zavoddan alıb orada icarəyə verilməsi
- e) lizinq və diler firmaların öz ölkəsində fəaliyyət göstərməsi

190. Maliyyə lizinqinin mahiyyəti

- a) icarəyə verilən əmlakın dəyərinin qısa müddətdə ödənilməsidir
- b) icarəyə verilən maşın və avadanlıqların amortizasiyalaşdırılmasıdır
- c) **icarəyə verilən əmlakın, icarəyə verənin mülkiyyətindən icarəyə götürənin mülkiyyətinə keçməsidir**
- d) icarəyə verilən əmlakın öz xərcini ödənilməsidir
- e) icarəyə verilən əmlakın icarə müddəti qurtarana qədər satılmaması öhdəliyinə əməl olunmamasıdır

191. Avadanlıqların satışı vasitəsi olaraq lizinq birinci dəfə hansı ölkədə tətbiq edilib?

- a) Almaniya
- b) Çexoslovakiya
- c) Bolqarıstan
- d) Yunanıstan
- e) **ABŞ**

192. Lizing kompaniyaları üçün əmtəə ixtisaslaşması hansı ölkə üçün xarakterikdir?

- a) ABŞ
- b) İngiltərə
- c) Fransa
- d) **ÇXR**
- e) Pakistan

193. Aqrolizing xidməti hansı sahə infrastrukturuna aiddir?

- a) xalq təsərrüfatına
- b) **kənd təsərrüfatına**
- c) su təsərrüfatına
- d) kommunal təsərrüfatına
- e) kəndli (fermer) təsərrüfatına

194. Hansı ölkədə lizing xidməti texniki vasitələrin adi kirayəsindən başladı?

- a) Kanadada
- b) Almaniya
- c) **Fransada**
- d) ÇXR-nda

e) ABŞ-da

195. Hansı ölkənin kapitalının vasitəsiz və ya dolayı iştirakı ilə Almaniya lizinq kompaniyaları yaradıldı?

- a) Fransa
- b) Böyük Britaniya
- c) İspaniya
- d) ABŞ**
- e) Hollandiya

196. Uzunmüddətli lizinq hansı lizinqdır?

- a) Operativ
- b) Maliyyə**
- c) Sublizinq
- d) Rivolver
- e) Düzgün cavab yoxdur

197. yeni tarixdə lizinq anlayışı neçənci ildə istifadə edilmişdi?

- a) 1877**
- b) 1879
- c) 1886
- d) 1874
- e) 1952

198. lizinq subyekti kimlərdir?

- a) lizinqalan, nəqliyyat vasitələri, satıcı
- b) lizinqverən, satıcı, avadanlıq
- c) satıcı, nəqliyyat vasitələri, avadanlıqlar
- d) heç biri
- e) **liziq alan,lizinq verən,satıcı**

199. lizinq fəaliyyətini hansı nöqtəyi-nəzərdən səmərəli hesab etmək olar?

- a. şəxsi maraq nöqtəyi-nəzərdən
- b. müştərək mənafeələr nöqtəyi-nəzərdən
- c. cəmiyyət nöqtəyi-nəzərdən
- d. heç biri
- e. **həmsi**

200. lizinq sektorunda əsas problem nədir?

- a) lizinq alanın azlığı
- b) lizinq şirkətlərinin azlığı
- c) **uzunmüddətli, ucuz maliyyə resurslarının çatışmamazlığı**
- d) icarə müddətinin qənaətbəxş olmaması
- e) heç biri

201. Hansı ölkədə lizinq xidməti texniki vasitələrin adi kirayəsindən başladı?

- a) Kanadada
- b) Almaniyada
- c) Fransada**
- d) ÇXR-nda
- e) ABŞ-da

202. lizinqin üstün cəhətlərinə aiddir:

- a) lizinq 100% maliyyələşmədir
- b) lizinq əsas vasitələrin təzələnməsi vasitəsidir
- c) yalnız istifadə edildiyi müddət üçün haqq ödənilir
- d) lizinq obyektinin etibarlılığının təminatçısı kimi çıxış edir
- e) hamsı doğrudur**

203. Sığorta bazarı nədir ?

- a) sığorta məhsulunun alışı və satışı üzrə yaranan iqtisadi münasibətlərin məcmusudur**
- b) sığorta müqaviləsinin bağlanması üzrə yaranan iqtisadi münasibətlərin məcmusudur
- c) sığorta xidmətinə tələb və təklifin üzləşdiyi bazardır
- d) təsərrüfat subyektlərinin fəaliyyətində risklərin tamamilə

aradan götürülməsi üzrə
tədbirlərin məcmusudur

e) Düzgün cavab yoxdur

204. Sığorta bazarı aşağıdakılardan
hansını nəzərdə tutmur ?

- a) bazar münasibətləri
subyektlərinin sərbəstliyini
- b) bazar münasibətləri
subyektlərinin sığorta xidmətinin
alış – satış sahəsindəki
tamhüquqlu partnyorluğu
- c) şaquli inkişaf sistemini
- d) üfüqi inkişaf sistemini
- e) **bazar münasibətləri**
subyektlərinin qeyri bərabər
hüquqlu fəaliyyətini

205. Təsisat aspektində sığorta bazarının
strukturuna aşağıdakılardan hansı aid
deyil ?

- a) səhmdar
- b) korporativ
- c) qarşılıqlı
- d) dövlətin sığorta kompaniyaları
- e) **daxili**

206. Sığorta xidmətlərinə tələb və
təklifin miqyasına görə sığorta bazarını
neçə hissəyə ayırmaq olar ?

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) 6

207. Sığorta bazarının iştirakçılarının tərkibinə daxildir ?

- a) Alıcı , satıcı , vasitəçi**
- b) Alıcı, satıcı, nəzarətçi
- c) Sığortaçı , nəzarətçi
- d) vasitəçi , nəzarətçi
- e) alıcı , satıcı

208. Sığorta xidmətinin neçə növü var ?

- a) 2**
- b) 3
- c) 4
- d) 5
- e) 6

209. Sığorta bazarı necə sistemə malikdir ?

- a) mürəkkəb və çoxamilli dinamik**
- b) sadə və çoxamilli dinamik
- c) mürəkkəb və statik
- d) sadə və statik
- e) düzgün cavab yoxdur

210. Sığorta bazarı hansı iki sistemin dialektik vəhdətini təşkil edir ? .

- a. **mürəkkəb və çoxamilli dinamik sistem**
- b. daxili sistem və xarici mühit
- c. təkamilli və çoxamilli dinamik sistem
- d. milli və regional sistem
- e. sadə və mürəkkəb sistem

211. Sığortaçının təsir göstərə bildiyi sistem necə adlanır ?

- a) **daxili sistem**
- b) xarici mühit
- c) mürəkkəb sistem
- d) çoxamilli dinamik sistem
- e) sadə sistem

212. Azərbaycan Respublikasında sığorta bazarının inkişafına əngəl olan səbəblərə hansını aid etmək olmaz ?

- a) əhəlinin gəlirlərinin az olması
- b) sığorta bazarının maliyyə həcmnin kifayət qədər olmaması
- c) dövlətin sığorta siyasətinin müəyyən olunması və həyata keçirilməsində çevik iqtisadi mexanizmin olmaması

- d) sığortaya olan iqtisadi marağın olmaması
- e) **təsərrüfat dövrüyyəsini tənzimləyən normal hüquqi bazanın mövcudluğu**

213. Həyat sığortasının sığorta marağı prinsipində sığorta marağına sahib olan şəxslərə kimləri aid etmək olmaz ?

- a) sığorta etdirən şəxs öz həyatında
- b) İş verən şəxs öz işçilərinin həyatında
- c) Biznes üzrə partnyorlar şəxsi həyatlarında
- d) Kredit verən şəxs borclu olan şəxsin həyatında
- e) **Biznes üzrə partnyorlar rəqiblərin həyatında**

214. Sığortaçı tərəfindən həyatın sığorta olunması üzrə müqaviləni pozan sığorta etdirən şəxsə ödənilən pul məbləği necə adlanır?

- a) **alış məbləği**
- b) cərimə ödənişi
- c) kompensasiya
- d) satış məbləği
- e) sığorta ödənişi

215. Sığorta təsnifatı əmlak sığortasının əmlak marağı üzrə sığortalanmış risk növlərinə görə neçə yarım sahəyə ayrılmışdır ?

- a) 2
- b) 3**
- c) 4
- d) 5
- e) 6

216. Respublikamızda əmlak sığortasının inkişafı üçün aşağıdakı sahələrdən hansı perspektiv sahə hesab oluna bilməz?

- a) **həyat sığortası**
- b) tikintilərin sığortası
- c) yüklərin sığortası
- d) yeni texnika və texnologiyanın sığortası
- e) xammal və materialların sığortası

217. Aşağıdakılardan hansı Azərbaycan – Türkiyənin birgə sığorta şirkətidir?

- a) Atəşgah sığorta
- b) New – London
- c) Azer – Asiya
- d) Başak – İnam**
- e) Thames Insurance Group

218. Aşağıdakılardan hansı ticarətin funksiyasıdır?

- a) **dəyərin formasının dəyişməsi**
- b) əhalin məhsulla təmin edilməsi
- c) istehsalın inkişaf etdirilməsi
- d) müəssinin müsbət imicini formalaşdırılması
- e) düzgün cavab yoxdur

219. Ticarətin malların satınalma yerindən son istehlakçılara çatdırılması funksiyasının yerinə yetirilməsi nəticələrinə aid deyil?

- a. malın dəyəri ilə birlikdə onun istehlak dəyəri də realizə edilir
- b. mala olan mülkiyyətçilik forması dəyişilir
- c. istehlak şeylərinin pulla ifadə olunan ekvivalent dəyərinə uyğun surətdə bölgüsü həyata keçirilir
- d. Reklam fəaliyyəti həyata keçirilir**
- e. düzgün cavab yoxdur

220. Aşağıdakılardan hansı bazarın təsnifatına aid deyil?

- a) Mübadilə predmenti kimi malların sahəvi mənsubiyyətinə görə
- b) Alqı-satqı (pullu mübadilə) obyektinə və onun əhatə etdiyi hüdudlara görə
- c) Beynəlxalq mal mübadiləsi sferasına və mübadilə obyektinin sahəvi mənsubiyyətinə görə
- d) Alqı-satqı (mübadilə) münasibətlərinin milli hüdudlarına (sərhədlərinə) görə bazarlar
- e) **Mübadilə predmeti kimi malların istehsal xüsusiyyətlərinə görə**

221. Ticarət vasitəçi əməliyyatları özəлиндə cəmləşdirən iri ticarət şirkətləri hansı əməliyyatların kompleksini həyata keçirir?

- a) sığortaetmə
- b) nəqletmə
- c) texniki xidmətlər
- d) istehsal və emalətmə
- e) **hamısı**

222. Ticarət – vasitəçi firmaların xarici firmalar üçün nöqsan cəhətlərinə hansını aid etmək olar ?

- a) **ixracatçı satış bazarları ilə birbaşa əlaqələrdən məhrum olur**
- b) firma – ixracatçı idxalatçı ölkənin ərazisində satış şəbəkəsi yaratmır və xərclərdən azad olur
- c) ixracatçı malların realizasiyası ilə bağlı birçox xərclərdən azad olur
- d) əlavələrin həm qısamüddətli, həm də ortamüddətli kreditləşmə əsasında maliyyələşdirilməsi üçün ticarət-vasitəçinin kapitalından istifadə edilməsi
- e) düzgün cavab yoxdur

223. Beynəlxalq əsas ticarət əməliyyatlarına aiddir :

- a) beynəlxalq yüklərin daşınması əməliyyatları
- b) nəqliyyat ekspeditor əməliyyatları
- c) beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar
- d) yüklərin sığortası əməliyyatları
- e) **icarə üzrə ticarət əməliyyatları**

224. Beynəlxalq əsas ticarət əməliyyatlarına aiddir:

- a) beynəlxalq yüklərin daşınması əməliyyatları

- b) nəqliyyat ekspeditor
əməliyyatları
- c) beynəlxalq yükdaşıma prosesində
malların qorunması üzrə
əməliyyatlar
- d) yüklərin sığortası əməliyyatları
- e) **beynəlxalq informasiyalar və
idarəetmənin təkmilləşdirilməsi
sahəsində məsləhət xidmətləri
üzrə ticarət əməliyyatları**

225. Beynəlxalq əlavə ticarət
əməliyyatlarına aiddir:

- a) malların mübadiləsi üzrə ticarət
əməliyyatları
- b) patent , lisenziya və “Nou – hou”
formasında elmi – texniki
biliklərin mebadiləsi
- c) icarə üzrə ticarət əməliyyatları
- d) beynəlxalq informasiyalar və
idarəetmənin təkmilləşdirilməsi
sahəsində məsləhət xidmətləri
üzrə ticarət əməliyyatları
- e) **beynəlxalq yüklərin daşınması
əməliyyatları**

226. Beynəlxalq ticarət əməliyyatlarını
məhiyyətinə görə hansı qruplara
ayırırlar ?

- a) **əsas və əlavə**
- b) birbaşa və dolayı
- c) alqı və satqı
- d) istehsal və mübadilə

e) düzgün cavab yoxdur

227. Kommission firmalar ticarət əməliyyatlarını necə yerinə yetirirlər?

- a) öz adından və öz hesabına
- b) komitentin adından və komitentin hesabına
- c) **öz adından və komitentin hesabına**
- d) komitentin adından və öz hesabına
- e) düzgün cavab yoxdur

228. Ticarət şirkətlərinin fəaliyyətini maliyyələşdirən dövlət və xüsusi banklar onlara hansı istiqamətdə xidmət göstərmir?

- a) xaricdə istehsal müəssisələrinin yaradılmasına kömək edir
- b) hər cür obyektlərin axtarılıb tapılması üçün xarici sifarişlərin yerinə yetrilməsində baş podratçı kimi çıxış edirlər
- c) yeni texnikanın axtarılıb tapılmasında xarici firmalar arasında texniki və istehsal əlaqələrinin təşkilində vasitəçilik edirlər
- d) xarici xammal mənbələrinin aşkar edilməsində və işlənilməsində kömək göstərirlər

e) **yüklərin daşınmasında köməklik edir**

229. Ticarətin ilk tədqiqatçısı kim olub?

- a. **P. Kantilyon**
- b. Smit
- c. D. Rikardo
- d. V. Sakalor
- e. düzgün cavab yoxdur

230. Ticarət əməliyyatlarının əsas neçə növü qeyd olunur?

- a) **5**
- b) 4
- c) 3
- d) 2
- e) 1

231. Ticarət palataları neçə cür fərqlənir?

- a. **5**
- b. 4
- c. 3
- d. 2
- e. düzgün cavab yoxdur

232. Sahibkarın xüsusi birləşməsindən əmələ gələn təşkilat necə adlanır?

- a. **Ticarət palatası ticarət evi**
- b. Ticarət – vasitəçilik
- c. Sahibkarlıq ittifaqı
- d. Ticarət agentliyi
- e. düzgün cavab yoxdur

233. Fyuçers ticarətində “spredinq” nəyə deyilir?

- a) **ucuz alış üzrə əməliyyatlar və baha kontraktların satışı üzrə**
- b) qiymətli əməliyyatların həyata keçirilməsi
- c) bahalı alış üzrə əməliyyatlar və ucuz kontraktlar
- d) ucuz kontraktların satışı
- e) bahalı kontraktların satışı və alış

234. Kənd təsərrüfatının istehsal-istehlak əlaqələrində mühüm mərhələlərdən biri hansıdır?

- a) sədavül
- b) **tədavül**
- c) mədavil
- d) mədaxil
- e) məxaric

235. Öz aralarında bir-birini qarşılıqlı əvəz etməklə, tələb və təklifi ümumən xarakterizə edərək müxtəlif malların eyni vaxtda bir müddətə fyuçers kontraktı ilə alınması və satılması hansı tip sazişə məxsusdur?

- a) məhsullararası
- b) əmtəələrarası**
- c) bazarlararası
- d) sazişlərarası
- e) sahələrarası

236. Fərqiyyə görə hansı tip sazişləri bilirsiniz?

- a) ölkədaxili-ölkəarası
- b) zonadaxili-zonaarası
- c) bazardaxili, bazarlararası, əmtəələrarası**
- d) şəhərlərarası, şəhərdaxili
- e) müəssisələrarası, müəssisədaxili

237. Ticarət vasitəçiləri bir qayda olaraq hansı ticarət müəssisələri formasında fəaliyyət göstərir?

- a) topdan və pərakəndə**
- b) xüsusi tədbirlər nəticəsində
- c) vasitəçilər şəbəkəsində
- d) bazarın öyrənilməsində
- e) hesabat formasında

238. İri partiyalarla əldə edilən alıcıların ödəniş qabiliyyətli tələblərin müşahidə edilməsi aşağıda verilənlərdən hansının tərəfindən həyata keçirilir?

- a) **Ticarət vasitəçiləri**
- b) mağazalar
- c) istehsalçılar
- d) xüsusiləşdirilmiş istehlakçılar
- e) düzgün cavab yoxdur

239. Topdan ticarəti pərakəndə ticarətdən fəqləndirən neçə əsas əlamət xarakterikdir?

- a) **2**
- b) 3
- c) 4
- d) 6
- e) 5

240. Təklif tələbatdan çox olarsa bu halda nə baş verər?

- a) Qiyməti artar
- b) **Qiyməti azalar**
- c) Qiyməti sabit qalar
- d) Məhsul daha çox satılar
- e) Düzgün cavab yoxdur

241. Birja əməliyyatları hansı xüsusiyyətlərə malikdir?

- a) Xüsusi yerlərdə keçirilmə
- b) daimi keçirilmə
- c) aşkar keçirilmə
- d) ixtisaslaşmaya məruz qalması
- e) **hamısı düzgün cavabdır**

242. Birja əməliyyatları hansı xüsusiyyətlərə malikdir?

- a) Qiymət qoymanın sərbəst olması
- b) Dövlət tərəfindən bir başa tənzimlənmə
- c) Əmtənin keyfiyyətini nəzərə almaqla keçirilməsi
- d) Vasitəçilər tərəfindən keçirilməsi
- e) **Hamısı düzgün variantdır**

243. İnformasiya bazarında əmtəə kimi spesifik bir məhsul olan aşağıda verilənlərdən hansılar vasitəç kimi edir?

- a. **hamısı**
- b. İnformasiya resursları
- c. Texnoloji informasiya
- d. İdarəetmənin kompyuter sistemi
- e. Kommunikasiya sistemi

244. İnformasiya xidmətinin təyinatına görə ASK infrastrukturalarının sferalarında yeri neçəncidir

- a) 1
- b) 2
- c) 4
- d) 3
- e) 6

245. Kommunikasiya xidməti hansı infrastruktur sahəsinə aid edilir

- a. **Məhsulların tədarükü və satışının təşkili üzrə xidmət**
 - b. Bütün infrastruktur sahələrinə xidmət
 - c. Texnoloji informasiya sahəsinə xidmət
 - d. İdarəetmə kompyuter sahəsinə xidmət
- b) düzgün cavab yoxdur

246. Biznesdə qiymətləndirmə fəaliyyətinə neçə istiqamətdə yanaşmaq olar?

- a) 2
- b) 4
- c) 5
- d) 3
- e) 6

247. Aşağıda verolənlərdən hansı əmlakın qiymətləndirilməsinə aiddir

- a) **Mütləq qiymətləndirmə**
- b) Sahibkarlıq növü kimi qiymətləndirmə
- c) Sahibkarlarının qiymətləndirmə fəaliyyətindən istifadə
- d) Dəyərin qiymətləndirilməsi
- e) düzgün cavab yoxdur

248. Biznesin qiymətləndirilməsinə aşağıdakılardan hansı aiddir?

- a. Gələcəkdə müəssisənin gələcəkdə gəlir alınmasına imkan verən mülkiyyət hüququnun texnologiyası
- b. Rəqabət qabiliyyətli
- c. Material və qeyri-maddi aktivlərin aşkarlanması
- d. Materiallar və qeyri – maddi aktivlərin aydınlaşdırılması
- e. **hamısı**

249. Biznesin qiymətləndirilməsi prosesində tətbiq edilən metod aşağıda verilənlərdən hansından asılıdır?

- a. **Məqsəd və səbəblərdən**
- b. Müəssisənin aktivlərinin dəyərindən
- c. Mövcud müəssisənin dəyərindən
- d. Gəlir metodundan
- e. Xərc metodundan

250. İnformasiya məhsulunu başqa əmtəələrdən fərqləndirən əsas xüsusiyyətlər hansıdır?

- a) İnformasiya istifadə zamanı yox olmur, əksinə dəfələrlə istifadə oluna bilər.
- b) İnformasiya məhsulu zaman keçdikcə özünəməxsus “mənəvi köhnəlmə”yə məruz qalır. İnformasiya istifadə zamanı aşınmaya məruz qalmamasına baxmayaraq, onun təqdim etdiyi məlumat aktuallığını saxlayıb-saxlamamasından asılı olaraq öz qiymətini itirə bilər
- c) İnformasiya məhsulları və xidmətlərinin müxtəlif istehlakçıları üçün informasiyanın çatdırılmasının müxtəlif üsulları əlverişlidir, çünki informasiya məhsulunun istehlakı səy tələb edir
- d) İnformasiya istehsalı maddi məhsulların istehsalından fərqli olaraq tirajın təyin edilməsinə nisbətən daha çox xərc tələb edir
- e) **bütün cavablar doğrudur**

251. İnformasiyanın istifadə səmərəliliyi və imkanları hansı keyfiyyət göstəriciləri ilə ölçülür?

- a) məzmunluluq, aktuallıq, vaxtında verilmə, qeyri-dəqiqlik, sabitlik
- b) həqiqilik, məzmunluluq, dolğunluq, istifadə mürəkkəbliyi, aktuallıq, vaxtında verilmə, dəqiqlik, dəyişkənlik**
- c) dolğunluq, istifadə mürəkkəbliyi, aktuallıq
- d) həqiqilik, məzmunluluq, dolğunluq, istifadə asanlıığı, aktuallıq, vaxtında verilmə, dəqiqlik, sabitlik
- e) vaxtında verilmə, dəqiqlik, dəyişkənlik

252. Relevant informasiya:

- a) konkret məqsəd, məsələ, şəxs və dövr üçün yığılan məlumatlardır.**
- b) biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- c) biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır.
- d) elm və istehsal informasiyasıdır
- e) düzgün cavab yoxdur

253. Cari informasiya:

- a) **biznesdəki hadisələrlə eyni vaxtda baş verən hadisələr haqqındakı informasiyadır.**
- b) konkret məqsəd, məsələ, şəxs və dövr üçün yığılan məlumatlardır
- c) biznesin daxili və xarici mühiti haqqında informasiya olub, idarəetmə qərarlarının qəbul edilməsi üçün vacibdir
- d) informasiya-kommersiya mərkəzinin xidməti
- e) düzgün cavab yoxdur

254. Biznesdə informasiya başvermə yerinə görə fərqləndirilir?

- a) **daxili və xarici**
- b) icmal və yekun
- c) operativ və icmal
- d) birbasa və dolayı
- e) birbasa və daxili

255. Xarici informasiyaya hansı məlumatlar daxildir?

- a) dövriyyələrin, sifarişlərin, müştərilərin statistikasını, buraxılan məhsulun miqdarı və keyfiyyəti haqqında
- b) **müvafiq sahədə nou-hau, patentlər, lisenziyalar haqqında informasiya, istehlakçılar, tədarükçülər (malgöndərən), rəqiblər haqqında məlumatlar, müvafiq sahədə nou-hau,**

**patentlər, lisenziyalar haqqında
informasiya**

- c) gəlir, mənfəət və zərərlər haqqında
- d) istehsal xərcləri haqqında
- e) avadanlıq, texnologiya haqqında və firmanın fəaliyyətinin bütün tərəflərini xarakterizə edən digər xəbərlər

256. Həlledici (əsas) informasiya sistemləri:

- a) **informasiyanın işlənməsinin bütün əməliyyatlarını müəyyən alqoritm üzrə həyata keçirir.**
- b) insan tərəfindən nəzarətə götürülən informasiyanı işləyib hazırlayır və konkret fəaliyyət sahəsinə çevrilir. Bu sistemlər daha böyük intellektə malikdir, çünki onlar üçün verilənlərin yox, biliklərin işlənməsi xarakterikdir.
- c) informasiyanı işləyib hazırlayır, hansı ki, onun əsasında insan qərar qəbul edir.
- d) informasiyanın girişi, sistemləşdirilməsi, qorunması və ötürülməsini, istifadəçinin verilənlərin mürəkkəb şəkildə dəyişməsi olmadan sorğusuna əsasən yerinə yetirir.
- e) hamsı düzgün cavabdır

257. İnformasiya sistemlərinin fəaliyyətinin nəticəsinə aşağıdakı verilənlərdən hansı aiddir

- a) İnformasiya xidmətləri
- b) İnformasiya massivləri
- c) **Hamısı düzgün cavabdı**
- d) Realizasiya üçün təyin olunmuş sənədlər
- e) Verilənlər bazası

258. İnformasiya üçün əsas mühit aşağıda verilənlərdən hansıdır

- a) **İnformasiya sistemləri ilə sıx bağlılıq**
- b) İnformasiya məhsuldarlığı
- c) İnformasiya xidmətləri
- d) İnformasiya təsnifatı
- e) Düzgün cavab yoxdur

259. İnformasiya bazarında rəqabət məhsulların qiymətinə necə təsir etdi?

- a) **Qiymətlər aşağı düşdü**
- b) Qiymətlər kəskin qalxdı
- c) Qiymətlər sabit qaldı
- d) Qiymətlər cüzi qalxdı
- e) Düzgün cavab yoxdur

260. Hansı məhsulun ilkin istehsalı baha, təkrar istehsalı isə ucuz başa gəlir

- a) Qida məhsulu
- b) **İnformasiya məhsulu**
- c) Geyim məhsulu
- d) Sənaye məhsulu
- e) Düzgün cavab yoxdur

261. İnformasiya bazarı aşağıda verilənlərdən hansı mühitdən ibarətdir

- a) Kompyuter şəbəkisəndən
- b) Proqram məhsulundan
- c) İnsanlardan
- d) Müxtəlif növ rabitə vasitələrindən
- e) **Hamısı düzgün cavabdı**

262. İnformasiya emalı sistemində əsas məqsədə aşağıdakılardan hansı aiddir

- a. İnformasiyanın saxlanması
- b. İnformasiyanın lazımı informasiyaya çatdırılması
- c. İnformasiyanı sorğulara görə axtarışı
- d. İnformasiyanın sistemləşdirilməsi
- e. **Hamısı düzgün cavabdı**

263. İnformasiya məhsullarına aşağıdakılardan hansı aiddir

- a) İnformasiya proqramı
- b) Verilənlər bazası
- c) Verilənlər bankı
- d) Digər informasiyalar
- e) **Hamısı düzgün cavabdı**

264. İnformasiya bazarında olan məhsullara görə ödəmələrə və tarixi səbəblərə görə informasiya bazarı neçə bazara bölünür

- a) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

265. İnformasiya məhsullarının keyfiyyət aşağıda verilənlərin hansından ibarətdir

- a) **Ölkə əhalisinin rifah halından**
- b) Qiymətlərindən
- c) Miqdarından
- d) Bazarda eyni cür məhsulun növ müxtəlifliyindən
- e) Düzgün cavab yoxdur

266. İnformasiya bazarı nöqteyi nəzərdən informasiya məhsullarını neçə sinifə ayırmaq olar?

- a) 2
- b) 4
- c) 6
- d) 8
- e) 10

267. İnformasiya bazarı nöqteyi nəzərdən informasiya məhsullarını hansı siniflərə ayırmaq olar?

- a) **İnformasiya məhsulları və informasiya xidmətləri**
- b) İnformasiya məhsulları və informasiya proqnozu
- c) İnformasiya hüququ və informasiya xidmətləri
- d) İnformasiya bazarı və informasiya məhsulu
- e) Düzgün cavab yoxdur

268. Satış nöqteyi nəzərdən əsas informasiya məhsulları hansı məhsullara bölünür

- a) Düzgün cavab yoxdur
- b) **Azad yayım**
- c) Necə var
- d) İnformasiya vasitələri
- e) Şərti havayı

269. İnformasiya məhsulu istifadəçi haqqında məlumatların alınması neçə yolu var?

- a. 2
- b. 3
- c. 4
- d. 5
- e. 6

270. Qiymətləndirmədə əsas neçə modelin kombinyasiyaları xüsusi yerə malikdir

- a) 3
- b) 2
- c) 4
- d) 5
- e) 6

271. İnformasiya bazarında informasiya xidmətləri üzrə bağlanmış kontraktların dəyəri aşağıda göstərilən hansı faktorlardan aslı olur

- a) Təqdim olunmuş xidmətlərin dəyəri
- b) Xidmətlərin satışından əldə olunan gəlir
- c) Göstərilən xidmətlərin dəyəri azrsındakı fərqdən, mənfəətdən
- d) Qiymətləndirmə modeli və ya sxemdən
- e) **Hamısı düzgün cavabdı**

272. Qiymət fərqinə görə neçə tip saziş mövcuddur?

- a) **üç tip**
- b) bir tip
- c) iki tip
- d) dörd tip
- e) beş tip

273. Tələb və təklif amillərinin əmtəənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldən istifadə edilir?

- a) **əsaslı**
- b) əsassız
- c) tətbiqi
- d) sintez
- e) təhlil

274. Hansı tip bazarda alıcıların qiymət fərqiində əsasən coğrafi xüsusiyyətlər, ərazi yerləşməsi əks olunur?

- a. müəssisələrarası
- b. zonalararası

- c. şəhərlərarası
- d. bazarlararası**
- e. ölkələrarası

275. Qiymətin fyuçers kontraktları bazarında dinamikasını proqnozlaşdırmaq üçün neçə təhlil üsulu tətbiq edilir?

- a) 5
- b) 10
- c) 8
- d) 7
- e) 2**

276. Fyuçers bazarında keçmiş qiymət dinamikası və cari qiymət nəyə əsaslanır?

- a) Ekstropolyasiya**
- b) Ekstravagantlığa
- c) Ekstrazamana
- d) ekstraqiymətə
- e) ekstravolyasiya

277. Nəgd və fyuçers bazarlarında hansı qiymətin yüksək olmasından asılı olaraq bazis necə ola bilər?

- a) müsbət və ya mənfi**
- b) mənfi və ya müsbət
- c) mənfi-müsbət

- d) müsbət-mənfi
- e) sıfır bərabər

278. Bazisin azalması necə əlamət sayılır?

- a) pis əlamət
- b) oxşar əlamət yaxşı əlamət**
- c) fərqli əlamət
- d) gözəl əlamət

279. Məhsul yığımından dərhal sonra hansı bazarda mümkün qiymətə ticarət etməyə başlayırlar?

- a) fyuçers bazarında
- b) nəğd bazarında**
- c) yarmarka bazarında
- d) k/t-1 bazarında
- e) birjada

280. Tələb və təklif amillərinin əmtənin qiymətinə təsirinin öyrənilməsində hansı üsuldan istifadə edilir?

- a. əsaslı**
- b. əsassız
- c. tətbiqi
- d. sintez
- e. təhlil

281. Bazisin yüksəlməsi satıcı üçün hansı əlamət sayılır?

- a) sevindirici əlamət
- b) xoşagələn
- c) yaxşı əlamət
- d) əla əlamət
- e) **düzgün cavab yoxdur**

282. Kodeksdə şirkətin hansı tərəflərlə münasibətlərin ardıcıl əks etdirilir?

- a) İstehlakçılarla
- b) Əməkdaşlarla
- c) Təchizatçılarla
- d) Cəmiyyət və ictimai quruplarla
- e) **Hamısı**

283. Biznes hansı anlayışın sinonimi kimi işlədilir?

- a) **Sahibkarlıq**
- b) Mülkiyyətçilik
- c) Reallıq
- d) məsləhətçilik
- e) İdeya

284. Biznesin neçə mühiti var?

- a. 2
- b. 3

- c. 4
- d. 1
- e. 6

285. Hansı tip bazarda alıcıların qiymət fərquində əsasən coğrafi xüsusiyyətlər, ərazi yerləşməsi əks olunur?

- a) müəssisələrarası
- b) zonalararası
- c) şəhərlərarası
- d) bazarlararası**
- e) ölkələrarası

286. İqtisadi ədəbiyyatlarda əmək bazarını modellərini neçə tipə bölürlər?

- a) 2**
- b) 3
- c) 4
- d) 5
- e) 6

287. Azərbaycan Respublikası Əmək Məcəlləsində neşə yaşından hər bir tam fəaliyyət olan şəxs əmək müqaviləsinin tərəfi ola bilər?

- a) 15
- b) 16
- c) 17
- d) 18**
- e) düzgün cavab yoxdur

288. Əmək bazarı hansı hallarda mühüm rol oynayır?

- a) əməyin ödənilməsinin kəmiyyətində**
- b) əməyin ödənilməsinin keyfiyyətində
- c) əmək davranışında
- d) əməyin qiymətləndirilməsində
- e) düzgün cavab yoxdur

289. Əmək keyfiyyətinə aşağıdakılarda hansı təsir edir?

- a) əmək şəraiti**
- b) müəssisənin quruluşu
- c) işçilərin sayı
- d) işçilərlə münasibət
- e) düzgün cavab yoxdur

290. İşçi qüvvəsinin dəyəri nədən ibarətdir?

- a. Əmək haqqından**
- b. İş saatından
- c. İşin tələbindən

- d. İşin həcmindən
- e. Düzgün cavab yoxdur

291. Əmək bazarında işçi aşağıda verilənlərdən hansı imkanı əldə edir?

- a. **Qabiliyyətini reallaşdırmaq**
- b. Dəyərinin formalaşması
- c. İş saatından
- d. İşin tələbatından
- e. Düzgün cavab yoxdur

292. Əmək bazarı anlayışı nədir?

- a) **Əmtəə mübadiləsi prosesi**
- b) Sövdələşmə prosesi
- c) Alqı-satqı prosesi
- d) İşçi qüvvəsinin dəyəri
- e) İşçi qüvvəsinin təklifi

293. Azərbaycanda miqrasiya nə vaxtdan intensiv surətdə inkişaf etməyə başlamışdır?

- a) **1989**
- b) 1991
- c) 1993
- d) 1995
- e) 1997

294. Məşğulluq strategiyasını təmin edən dövlət proqramı neçənci ildə təsdiq edilmişdir.

- a) **15 May 2007**
- b) 29 Sentyabr 2005
- c) 10 Mart 2009
- d) 13 Dekabr 2004
- e) 13 İyul 2002

295. İnsan təlabatını ödəyə bilən əmək məhsuluna aşağıdakılardan hansı aiddir

- a. **əmtəə**
- b. əmək
- c. məhsuldar qüvvə
- d. işçi qüvvəsi
- e. istehlak dəyəri

296. Müasir Dövrə bazar da satışın təşkili üçün effektiv olan hansı modeldən istifadə olunur?

- a) **Françayzing**
- b) Faktoring
- c) Lizing
- d) Forvard
- e) Düzgün cavab yoxdur

297. Cəmiyyətin həyatında əmək bazarının əhəmiyyətinə aşağıdakılardan hansı daxildir?

- a) İqtisadi fəal əhalinin məşğulluğu
- b) İstehsal və xidmət sahəsinə daxil olması
- c) İşçinin lazımı əmək haqqını alması
- d) İşçinin əməyinin daha məhsuldar və daha yüksək ödənişi
- e) **Hamısı**

298. Əməyin ödənilməsinin əsas prinsiplərinə hansılar daxildir?

- a) keyfiyyəti
- b) kəmiyyəti
- c) şərait
- d) məhsuldarlıq
- e) **hamısı düzgündür**

299. Əməyin keyfiyyətinin qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?

- a. **analitik**
- b. funksional
- c. sosial psixoloji
- d. dialektik
- e. düzgün cavab yoxdur

300. Əməyin keyfiyyətinin qiymətləndirək üçün yekun metod kim tərəfindən aparılır ?

- a) **ekspertlər**
- b) nümayəndələr
- c) menecerlər
- d) vasitəçilər
- e) düzgün cavab yoxdur